

MAHİR MƏHƏRRƏMOV

AMEA Naxçıvan Bölümü,

E-mail: mahir_maherramov@mail.ru

XALID ƏLİYEV

AMEA Zoologiya İnstitutu

E-mail: khalidaliyev@mail.ru

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XYLOCOPINAE (HYMENOPTERA, APOIDEA, APIDAE) YARIMFƏSİLƏSİNİN ARILARININ TAKSONOMİYASI VƏ EKOLOGİYASI

Muxtar respublika entomofaunasında *Xylocopinae* yarımfəsiləsinin *Xylocopini* tribasına mənsub bir cins (*Xylocopa*) 4 növ, *Ceratinini* tribasına mənsub isə bir cins (*Ceratina*) 7 növün yayıldığı aşkar edilmişdir. Məqalədə növlərin dünyada yayılması, tapıldığı landşaftlar, yaşadığı biotoplar və trofik əlaqələri haqqında məlumatlar verilir. *Xylocopa (Proxylcopa)* olivieri Lepeletier, 1841 və *Ceratina (Euceratina) loewi* Gerstäcker, 1869 növləri Naxçıvan MR faunası üçün ilk dəfə göstərilir.

Açar sözlər: landşaft, biotop, dağlıq, trofik əlaqələri, *Ceratina*, *Xylocopa*.

Dünyanın arılar faunasında *Xylocopinae* yarımfəsiləsi *Apidae* fəsiləsinə daxil olan 3 yarımfəsilədən biri olub, özündə 4 tribaya (*Manueliini*, *Xylocopini*, *Ceratinini*, *Allo-dapini*), 14 cinsə mənsub 951 növü birləşdirir [10, s. 72-73].

Rusyanın zərqnadlılarının kataloğunun birinci cildində bu ölkə üçün *Xylocopinae* yarımfəsiləsinin 2 tribaya (*Xylocopini*, *Ceratinini*), 2 cinsə mənsub 20 növü qeyd edilmişdir [7, s. 309-310].

Azərbaycanda A.Boqacovun 1951-ci ildə yazdığı "Azərbaycanın heyvanlar aləmi" əsərində *Xylocopinae* yarımfəsilənin 9 növü qeyd olunmuşdur [3, s. 367-368]. X.Ə.Əliyev tərəfindən bu yarımfəsilənin cinslərinin tədqiqi zamanı *Ceratina* cinsinə mənsub 10, *Xylocopa* cinsinə mənsub isə 5 növ müəyyən edilmişdir [2, s. 109-111].

Son zamanlar Naxçıvan Muxtar Respublikasının artıkmılər faunasında *Xylocopinae* yarımfəsiləsinin *Xylocopa* cinsinə mənsub 3, *Ceratina* cinsinə mənsub isə 6 növü göstərilmişdir [1, s. 187-192].

Material və metodika. Tədqiqat işi 1978-2016-ci illərdə muxtar respublika ərazisindən toplanılan, AMEA Zoologiya İnstitutunun kolleksiyası fondunda saxlanılan 30 nümunənin təhlili əsasında yerinə yetirilmişdir. Nümunələrin işlənilməsi entomologiyada qəbul edilmiş ümumi metodlarla aparılmışdır [5, s. 89-95; 6, s. 251-265]. Nümunələrin təyinində MBS-10 mikroskopundan və təyinəcici ədəbiyyatlardan istifadə olunmuş, növlərin dünyada yayılması internet mənbələrinə, taksonomiyası isə müasir təsnifat sistemlərinə əsasən verilmişdir [4, s. 279-518; 8, 9].

Eksperimental hissə. Muxtar respublika entomofaunasında *Xylocopinae* yarımfəsiləsinin *Xylocopa* cinsinə mənsub 4, *Ceratina* cinsinə mənsub isə 7 növün yayıldığı aşkar edilmişdir. *Xylocopa (Proxylcopa)* olivieri Lepeletier, 1841 və *Ceratina (Euceratina) loewi* Gerstäcker, 1869 növləri Naxçıvan MR faunası üçün ilk dəfə göstərilir. Aşağıda növlərin müasir taksonomiyası və onların ekologiyasına dair məlumatlar verilir.

Yarımfasılı: *Xylocopinae* Latreille, 1802

Tribə: *Xylocopini* Latreille, 1802

Cins: *Xylocopa* Latreille, 1802

Yarımçins: *Copoxyla* Maa, 1954

Xylocopa (Copoxyla) iris (Christ, 1791)

Sinonimləri: *Apis iris* Christ, 1791; *Xylocopa cyanescens* Brulle, 1832; *Xylocopa minuta* Lepeletier, 1841; *Xylocopa taurica* Erichson, 1841; *Xylocopa canuta* Rondani, 1874; *Xylocopa iris cupripennis* Smith, 1874; *Xylocopa uclesiensis* Perez, 1901; *Xylocopa (Rhosoxylocopta) uclesiensis* Perez, 1901; *Xylocopa (Copoxyla) iris uclesiensis* Perez, 1901; *Xylocopa gracilis* Dusmet, 1923; *Xylocopa iris var. atra* Viciomini, 2001

Yayılması: Cənubi və Orta Avropa, Qafqaz, Kiçik və Orta Asiya, İran.

Qeyd: Alçaq dağlıq yarımşəhra və subalp çəmənlilik landşaftlarında tapılmışdır. Çöl-lərdə yaşayır, əsədlihallarda isə bağlarda görünür. Çəmənlilik bitkilərinin çiçəklərinə daha çox üstünlük verir. Dağlara 2700 metrədək qalxır.

Trofik əlaqlərləri: *Trifolium alpestre* L., *Medicago lupulina* L., *Lathyrus chloranthus* Boiss., *Lathyrus tuberosus* L.

Material: Ordubad, Şixyurdu, 23.05.1933, 1♀. A.Boqacov; Ordubad Biləv, 13.06.1980, 1♀, X.Əliyev; Şahbuz, Kükü, 25.06.2004, 1♂; Culfa, Ərəfsə, Xəzinədərə, 1900 m., 15.05.2016, 1♂, M.Məhərrəmov.

Yarımçins: *Proxylolopa* Hedicke, 1938

Xylocopa (Proxylolopa) olivieri Lepetier, 1841

Sinonimləri: *Xylocopa hellenica* Spinola, 1843; *Xylocopa fuscata* Smith, 1854; *Xylocopa lanata* Smith, 1854; *Xylocopa binominata* Gribodo, 1894; *Proxylolopa olivieri* (Lepetier, 1841)

Yayılması: Cənubi və Orta Avropa, Kiçik, Orta və Mərkəzi Asiya, Qafqaz.

Qeyd: Düzənlilik yarımşəhra landşaftında tapılmışdır. Bağlarda və onların ətrafindakı sahələrdə yaşayır. Dağlara 1000 metrədək qalxır.

Trofik əlaqlərləri: *Trifolium arvense* L., *Medicago lupulina* L., *Lathyrus chloranthus* Boiss., *Lathyrus tuberosus* L., *Delphinium flexuosum* M.Bieb., *Ranunculus caucasicus* Bieb.

Material: Babək, Şixmahmud, 932 m., 01.07.2016, 1♀, M.Məhərrəmov.

Yarımçins: *Xylocopa* Latreille, 1802

Xylocopa (Xylocopa) valga Gerstäcker, 1872

Sinonimləri: *Xylocopa ramulorum* Rondani, 1874; *Xylocopa convexa* Smith, 1878 *Xylocopa pyropyga* Fries, 1913

Yayılması: Cənubi Palearktika.

Qeyd: Düzənlilik və alçaq dağlıq yarımşəhra, orta dağlıq dağ-kserofit, dağ-meşe, dağ-kserofit çəmən-kolluq, yüksək dağlıq dağ-çəmən və çəmən-bozqır, subalp çəmənlilik landşaftlarında tapılmışdır. Polilektikdir, daha çox qaymaqcıçıkları və gülgicəklərinin çiçəkləri üzərində rast gəlinir. Dağlara 2500 metrədək qalxır.

Trofik əlaqlərləri: *Nigella orientalis* L., *Delphinium flexuosum* M.Bieb., *Ranunculus caucasicus* Bieb., *Ranunculus strigulosus* Boiss. et Huet, *Rosa orientalis* Dupont ex Ser., *Rosa tuschetica* Boiss., *Rosa zangezura* P. Jarosch., *Cotoneaster melanocarpus* (Bunge) Loudon, *Cotoneaster integriformis* Medik., *Pyrus communis* L., *Pyrus salicifolia* Pall.

Material: Naxçıvan, 12.06.1927, 1♀, A.Boqacov; Ordubad, Biləv, 14.06.1980, 1♀; Ordubad, 26.05.1980, 1♀, 1♂; Şahbuz, Kükü, 12.08.1978, 1♂; Şahbuz, Biçənak, 08.08.1978, 1♀, X.Əliyev; Şahbuz, Batabat, 21.06.2007, 1♀; Culfa, Ərəfsə, Xəzinədərə, 1900 m., 15.05.2016, 1♂; Şahbuz, Batabat, 1866 m., 12.07.2016, 1♂; Naxçıvan, 904 m., 14.07.2016, 1♂, M.Məhərrəmov.

Xylocopa (Xylocopa) violacea (Linnaeus, 1758)

Sinonimləri: *Apis violacea* Linnaeus, 1758; *Xylocopa violacea ab. heteropennis* Vicedomini, 2003

Yayılması: Cənubi və Orta Avropa, Şimali Afrika, Qafqaz, Kiçik, Ön və Orta Asiya.

Qeyd: Alçaq dağlıq yarımşəhra landşaftında tapılmışdır. Çölləşmiş sahələrdə və köhnə bağlarda yaşayır. İlydən və gəvənlərin çiçəkləri üzərində dəha çox rast gəlinir. Dağlara 1200 metrədək qalxır.

Trofik əlaqlərləri: *Elaeagnus angustifolia* L., *Elaeagnus orientalis* L., *Potentilla argentea* L., *Astragalus fragrans* Willd.

Material: Ordubad, 20.05.1980, 1♀, X.Əliyev.

Tribə: *Ceratinini* Latreille, 1802

Cins: *Ceratina* Latreille, 1802

Yarımçins: *Ceratina* Latreille, 1802

Ceratina (Ceratina) cucurbitina (Rossi, 1792)

Sinonimləri: *Apis cucurbitina* Rossi, 1792, *Hylaeus albilibris* Fabricius, 1793, *Ceratina decolorans* Brulle, 1832

Yayılması: Cənubi və Orta Avropa, Şimali Afrika, Kiçik Asiya, Qafqaz.

Qeyd: Orta dağlıq dağ-kserofit landşaftında tapılmışdır. Bağlarda və otlu yamaclarda yaşayır. Daha çox paxlalıların çiçəkləri üzərində rast gəlinir. Dağlara 1500 metrədək qalxır.

Trofik əlaqlərləri: *Astragalus conspicuus* Boriss., *Melilotus neapolitanus* Ten., *Medicago lupulina* L.

Material: Ordubad, Bist, 29.06.2007, 1♀, M.Məhərrəmov

Yarımçins: *Euceratina* Hirashima, Moura and Daly, 1971

Ceratina (Euceratina) acuta Friese, 1896

Yayılması: Avropanın canub-sarıqı, Qafqaz, Kiçik və Orta Asiya, İran.

Qeyd: Alçaq dağlıq yarımşəhra landşaftında tapılmışdır. Bağlarda və çölli ərazilərdə yaşayır. Söyüdkimilərin və asterkimilərin çiçəkləri üzərində qidalanır. Dağlara 1300 metrədək qalxır.

Trofik əlaqlərləri: *Salix alba* L., *Salix aegyptiaca* L., *Salix caprea* L., *Taraxacum deserto-rum* Schischk., *Taraxacum sonchoides* (D.Don) Sch.Bip., *Taraxacum stenolepium* Hand.-Mazz.

Material: Ordubad, 26.05.1980, 2♂, X.Əliyev; Ordubad, Biləv, 20.04.2006, 1♀, M.Məhərrəmov.

Ceratina (Euceratina) callosa Fabricius, 1794

Sinonimləri: *Apis callosa* Fabricius, 1794

Yayılması: Cənubi və Orta Avropa, Şimali Afrika, Qafqaz.

Qeyd: Orta dağlıq, dağ-kserofit, çəmən-kolluq və subalp çəmənlilik landşaftlarında tapılmışdır. Bağlarda, talaşlarda, otlu qayalıqlarda və subalp çəmənliliklərində yaşayır. Paxlalıların çiçəkləri üzərində qidalanır. Dağlara 2500 metrədək qalxır.

Trofik əlaqlərləri: *Medicago lupulina* L., *Astragalus fabaceus* M.Bieb., *Onobrychis atropatana* Boiss., *Trifolium canescens* Willd., *Vicia lutea* L., *Phelipanche purpurea* (Jacq.) Sojak.

Material: Ordubad, Nüsnüs, 26.05.1980, 1♂; Ordubad, Qapıcıq, 16.06.1980, 1♀, X.Əliyev.

Ceratina (Euceratina) chalcites Germar, 1839

Sinonimləri: *Megilla chalcites* Illiger, 1806, *Ceratina aenea* Brulle, 1832, *Ceratina egregia* Gerstaecker, 1896

Yayılması: Cənubi və Orta Avropa, Qafqaz, Kiçik və Orta Asiya, İran.

Qeyd: Alçaq dağlıq yarımşəhra və yüksək dağlıq dağ-çəmən və çəmən-bozqır landşaftlarında tapılmışdır. Dağ çəmənlərində, bağlarda və çay kənarlarında yaşayır. Gülgicəkliliklərində rast gəlinir.

lər fəsiləsinə aid bitkilərin çiçəkləri üzərində qidalanır. Dağlara 2300 metrədək qalxır. Trofik əlaqələri: *Crataegus orientalis* Pall. ex M. Bieb., *Crataegus meyeri* Pojark., *Sorbus graeca* (Spach) Schauer, *Cotoneaster integrifolius* Medik., *Rosa canina* L. Material: Ordubad, Biləv, 13.06.1980, 1♂; Ağdərə, 15.06.1980, 1♀, X.Əliyev; Şahbuz, Nursu, 29.06.2016, 1730 m., 1♀, M.Əliyev.

Ceratina (Euceratina) cyanea (Kirby, 1802)

Sinonimləri: *Apis cyanea* Kirby, 1802; *Ceratina coerulea* Smith, 1855; *Ceratina coerulea* Chevrier, 1872; *Ceratina chevrieri* Tournier, 1876; *Ceratina cyanea imitatrix* Markowsky, 1938; *Ceratina caerulea* Schenck, 1859.

Yayılması: Avropa, Şimali Afrika, Qafqaz, Kiçik və Orta Asiya.

Qeyd: Ortə dağlıq dağ-kserofit çəmən-kolluq və yüksək dağlıq dağ-çəmən və çəmən-bozqır landşaftlarında tapılmışdır. Daşlı-çınqlı yamaclarda yaşayır. Gülgüçəklilər və paxlakimilərin çiçəkləri üzərində qidalanır. Dağlara 2300 metrədək qalxır.

Trofik əlaqələri: *Potentilla argentea* L., *Potentilla lomakinii* Grossh., *Cotoneaster integrifolius* Medik., *Trifolium alpestre* L., *Trifolium arvense* L., *Vicia angustifolia* L., *Vicia grandiflora* Scop.

Material: Şahbuz, Biçənək, 08.08.1978, 2♀; Ordubad, Nüsnüs, 2000 m., 26.05.1980, 1♂; Ordubad, Ağdərə 2200 m., 15.06.1980, 1♂, X.Əliyev.

Ceratina (Euceratina) dallatorreana Friese, 1896

Yayılması: Cənubi Avropa, Şimali Afrika, Qafqaz, Kiçik və Orta Asiya.

Qeyd: Alçaq dağlıq yarımsəhra landşaftında tapılmışdır. Bağlıarda, quru yamaclarda və alaq otlu yerdələrde yaşayır. Dağlara 1300 metrədək qalxır.

Trofik əlaqələri: *Medicago rigidula* (L.) All., *Medicago sativa* L.

Material: Ordubad, 21.08.1996, 1♀, S. Hacıyeva.

Ceratina (Euceratina) loewi Gerstäcker, 1869

Yayılması: Cənubi Avropa, Kiçik Asiya, Qafqaz.

Qeyd: Ortə dağlıq dağ-kserofit çəmən-kolluq landşaftında tapılmışdır. Otlu yamaclarda yaşayır. Daha çox paxlakimilərin çiçəkləri üzərində rast gəlinir. Dağlara 1800 metrədək qalxır.

Trofik əlaqələri: *Vicia angustifolia* L., *Trifolium arvense* L.

Material: Şahbuz, Nursu, 29.06.2016, 1730 m., 1♀, M.Əliyev.

ƏDƏBİYYAT

1. Məhərrəmov M.M. Naxçıvan Muxtar Respublikasının arıkimilər (Hymenoptera, Apoidea) faunası. Naxçıvan: Əcəmi NPB, 2015, 264 s.
2. Aliyev X.A., Kamarlı V.P. Pчелы родов Ceratina Latreille, 1802 и Xylocopa Latreille, 1802 (Hymenoptera, Apoidea, Anthophoridae) Азербайджана // Кавказский энтомологический бюллетень, 2010, т. 6, вып. 1, с. 109-111.
3. Богачев А.Б. Класс насекомых (Insecta) / Животный мир Азербайджана. Баку: Изд-во АН Азерб. ССР, 1951, с. 367-368.
4. Осынчиков А.З., Панфилов Д.В., Пономарева А.А. Надсемейство Apoidea / Определитель насекомых европейской части СССР. Т. III, ч. I: Перепончатокрылые. Ленинград: Наука, 1978, с. 279-518.
5. Песенко Ю.А. К методике количественных учетов насекомых-опылителей // Экология, 1972, № 1, с. 89-95.
6. Песенко Ю.А., Радченко В.Г. Использование пчел (Hymenoptera, Apoidea) для опыления люцерны: система мер, методы оценки численности и эффективности опылителей // Энтомол. обзор., 1992, т. 71, вып. 2, с. 251-265.

7. Antropov A.V., Astafurova Yu.V., Belokobylskij S.A., Byvaltsev A.M., Danilov Yu.N., Dubovikoff D.A., Fadeev K.I., Faterya A.V., Kurzenko N.V., Lelej A.S., Levchenko T.V., Loktionov V.M., Mokrousov M.V., Nemkov P.G., Proshchalykin M.Yu., Rosa P., Sidorov D.A., Sundukov Yu.N., Yusupov Z.M., Zaytseva L.A. Annotated catalogue of the Hymenoptera of Russia. V. I: Symphyta and Apocrita: Aculeata. Saint Petersburg, 2017, Supplement № 6. 475 p.

8. Ascher J.S., Pickering J. Discover Life bee species guide and world checklist (Hymenoptera: Apoidea: Anthophila). 2017, Available at: http://www.discoverlife.org/mp/20q?guide=Apoidea_species (accessed 29 Decembr 2017).

9. Kuhlmann M., Ascher J.S., Dathe H.H., Ebner A.W., Hartmann P., Michez D., Müller A., Patiny S., Pauly A., Praz C., Rasmont P., Risch S., Scheuchl E., Schwarz M., Terzo M., Williams P.H., Amiet F., Baldock D., Berg O., Bogusch P., Calabuig I., Cederberg B., Gogala A., Gusenleitner F., Josan Z., Madsen H.B., Nilsson A., Odegaard F., Ortiz-Sánchez J., Paukkunen J., Pawlikowski T., Quaranta M., Roberts S.P.M., Saropataki M., Schwenninger H.-R., Smit J., Soderman G., Tomozci B. Checklist of the Western Palaearctic Bees (Hymenoptera: Apoidea: Anthophila). 2015, Available at: <http://westpalbees.myspecies.info> (accessed 29 August 2015).

10. Michener C.D. The Bees of the World. Baltimore: Johns Hopkins University Press, 2007, 953 p.

Махир Магеррамов, Халид Алиев

ТАКОНОМИЯ И ЭКОЛОГИЯ ПЧЕЛИНЫХ ПОДСЕМЕЙСТВА

XYLOCOPINAE (HYMENOPTERA, APOIDEA, APIDAE)

НАХЧЫВАНСКОЙ АВТОНОМОЙ РЕСПУБЛИКИ

В энтомофауне автономной республики обнаружено распространение 4 видов одного рода (*Xylocopa*), принадлежащих трибе *Xylocopini* и 7 видов одного рода (*Ceratina*), принадлежащих трибе *Ceratinini* подсемейства *Xylocopinae*. В статье приводятся сведения о распространении видов в мире, найденных ландшафтах, обитаемых биотопах и трофических связях. Виды *Xylocopa* (*Proxylolocopa*) *olivieri* Lepelletier, 1841 и *Ceratina* (*Euceratina*) *loewi* Gerstäcker, 1869 впервые указываются для фауны Нахчыванской АР.

Ключевые слова: ландшафт, биотоп, нагорье, трофические связи, *Xylocopa*, *Ceratina*.

Mahir Maharramov, Khalid Aliyev

TAXONOMY AND ECOLOGY OF BEES OF THE SUBFAMILY XYLOCOPINAE (HYMENOPTERA, APOIDEA, APIDAE) IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The distribution of 4 species of the same genus (*Xylocopa*), belonging to the tribe *Xylocopini* and 7 species of the same genus (*Ceratina*), belonging to the tribe *Ceratinini* of the subfamily *Xylocopinae* has been found in the entomofauna of the autonomous republic. The paper provides information on the distribution of species in the world, found landscapes, inhabited biotopes and trophic connections. Species of *Xylocopa* (*Proxylolocopa*) *olivieri* Lepelletier, 1841 and *Ceratina* (*Euceratina*) *loewi* Gerstäcker, 1869 are first specified for the fauna of the Nakhchivan Autonomous Republic.

Keywords: landscape, biotope, mountainous, trophic relationships, *Xylocopa*, *Ceratina*.

(AMEA-nın müxbir üzvü İlham Ələkbərov tərafından təqdim edilmişdir)